

Nazir Əbülfəs Qarayev Parisdə UNESCO-nun baş direktoru Odre Azuleylə görüşmüşdür

UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak etmək məqsədilə Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev səfər çərçivəsində UNESCO-nun baş direktoru Odre Azuleylə görüşmüşdür.

Görüşdə Azərbaycan-UNESCO əlaqələri, “Bakı prosesi” çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyası və nəticələri, 2020-ci il VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsindəki fəaliyyəti, həmçinin İraqın Mosul şəhərinin tarixi və mədəni irsinin bərpaasına dəstək layihəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.



Xanım Odre Azuley Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirmişdir. Baş direktor Bakıya ilk səfəri zamanı

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd etmişdir.

Əbülfəs Qarayev, öz növbəsində, bu il noyabrın

19-da UNESCO Baş Qərargahında keçirilmiş Mədəniyyət nazirləri Forumunun əhəmiyyətini qeyd edərək, tədbirin formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırmışdır.

Nazir Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə görə təşəkkürünü bildirmiş və hazırda bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini söyləmişdir.

Ə. Qarayev, həmçinin bu il noyabrın 27-də UNESCO Baş Qərargahında təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ümumdünya İrs Komitəsinin sədri qismində 2018-2019-cu illər ərzində görülmə işlər və komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edəcəyini bildirmişdir.

Görüşdə yaradıcı sənayelərin inkişafı və bu istiqamətdə UNESCO ilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılmışdır.

**M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”**